



Həmid HERİSCİ

TƏRSA QIZI

Görmüşənmi necə
bu gecə
lapdan, qəfildən
yetim itləri dirildir,
ac pişikləri sevişdirir,
öz rəngini gəlisdərir
oğru-qatillərin göz bəbəklərində,
qayalıqların ətəklərində?
Sonra, kor ərəbin nəgməsinə çevrilir
"ANS-ÇM", "106-FM" tezliyində?

Görmürsənmi necə
bu gecə,
əclafın birisiylə qumar oynayıb heç-heçə,
necə sakit, necə incə
pişikləri qoşub özünə
gedir Saray qəsəbəsindəki
anadangəlmə əllillərin tibb mərkəzinə,
humanitar yardım aparır ordakı
sonuncu tərsa gözəlinə?

O tərsa qızı laldır,
haçändi ki, xəstəhaldır.
Hərdən ayılıb baxır ətrafa,
ona hava çatmır, hava...
İnanmazsan,
anadangəlmə xəstə

bu tərsə qızıyla cur gölmir,
gölmir,
qapı ağızındaki bizim milli aftaf!

Dünyanın bütün kilsələri,
Avropanın bütün humanitar kilsələri
yardım göstərir bə ləl tərsə heykəlinə.
Canindakı hökmardar salahiyətlərinə
kimsəni,
göylərdəki zəngsiz kilsəni
qatmur o...
Ünvanına gəlmış humanitar yardımla
bütün xəstəxananı
dolandırır o.

Xəstələr yox, divarlar qoturdu
burda...
Əlliñ ki, altını baturı daim,
pəncərələr həmisi açıqdı burda...
Bəli, əbədi Bakı küləyi,
yararın, deyəsan, burda -
anadangəlmə şikət, ləl tərsə qızının
narahat yuxusunda!

Bakının sonuncu tərsə qızı...
bilirəm, bakırasən...
sevgilin yoxdu, evdəsən...
"Azdrama"nın qalın səhənə pardəsini
daim tərəfdən Bakı küləyiylə birləşən
həmisi.
Eləcə zillənmisən bir nəqətəyə...
Otaqdakı qara milçəyə
baxırsan Lenin heykəli yuxılan gündən...

Cərah olçəyi kimi tərəmiz sıfətində
gözlərimi dincəldim mən...
Bildim, bildim, day dinmə,
Kərəmin Əslisəsən...

Hani Kərəm? Niyo təksən?
Bakıdakı Lenin, indiki "Azadlıq"
xiyabarı altından,
sən bilməzsen,
həmisi, şəhərimizin bütün çirkəb suları
axıdılub...
Ay qız, Lenin ki, bu qonşuluğa həmisi
fəlsəfi gözlə baxıb,
balkə, keçmişə qayydib
o suları başqa yera axıdaq biz, tərsə qızı?
Divarlarla çırpaq nakamlığımızı...

Köçürdək bir-birimizdən imtahan suallarımızı,
kapitalistlərin üstünlü qısqırdaq
öz gönc qvardiyamızı?
Köhnə sovet kitabxanasını görüs yerinə çevirib,
sevişən orda, aşırdaq üstümizə
bütün marksist klassikasını?

Qaydasan
təzadən öz keçmişinə...
Gözəl tərsə qızı olanın,
qəfiləndən qaça-qaça
küçəyə sıçrayasan,
evinizin qapısının arxanca özün çırpmayanın,
elə, külyəyə təpsirəsan
bunu...
queağlayacam bax inidə, uzun, ince boynunu...
Yaxandaki pioner ulduzunu.

Bağışla, bacarmadım sovet vaxtlarında bunu...

Həə, 1980 doğumlulu tərsə qızı...
bakırəsən,
sonuncu tərsə qızısan bu şəhərdə...
göstər bütün əcləflərə
öz namusunu!!!

Ver ütüləyim, qırışmış
qırmızı pioner qalstukunu...

Komsomolçusan indi də sən, ha,
komsomołçullu!!!
Qaldır Bakı göylərinə sən
öz yumruğunu!

SÜTİ

Burda elə nəhəng divarlar var...

Buyur, götür, dibində bütün rəzilləri
siraya düzüb qır,
gülələ...
Sabah "ANS-press" xəbər yayar-
-"boşa getməyib orda
birca güllə"...

Sən isə hiylə işlət belə dar məqamda,
hiylə...

Get ora, bir azaciq yat, mürküla...
görcəksən sakitlikdər tam...
Şəhərin lap ucqarlarında
tozu çırplan xalça-palazların

səsinin də eşidərsən orda...
 Görərsən, kimse sağ qalmayıb
 bu həyatda...
 Hətta,
 həyat da...

Sən bu divarların dibində
 bir ömür qədər susarsan,
 itə çevrilib kələgələr cumarsan,
 bir gözəlçə tapınaq eşqılı
 yüz dollarını xirdalayarsan,
 pulsarsan

AZPETROL xəzinəsini yarmış quldurları,
 qusarsan
 milli mətbəximizin hamisini...

Öz qanını...
 xatırlayarsan
 necə
 inqilabçı atan
 üzüb getmişdi Bakıdan
 Xəzərin düz ortasına qədər...

Ancaq, qəzavü-qədər,
 bir da Xəzəri qoruyan
 bıgli, qoca suitilər
 dişləmişdilər atanı...
 Xatırlayarsan
 1 sayılı Bakı xəstəxanasını,
 qarınna 40 iynə vurulmuş
 o əziz insanı...
 atanın
 sonrakı həyatını...

Neftçi buruq ustaları,
 eşitmışom,
 suitilər
 qarmaqla tutardılar
 Pirallahi adasında...
 Ciyərini çıxarıb, leşini
 Xəzərə atardılar...

Dadlıymış, deyirlər
 suitinin qanlı ciyəri...

Sonra yatardılar bu neftçilər,
 sanşın
 aşşaz qadınlarla...

Hə, man buna, varam...
 Hə, buna bacarmadı atam...

Aleksandr Belovun "Amsibiya-adam"
 kino filminə bir da baxsam,
 atamı o İxtianda oxşadaram,
 onu dişləmiş suitini
 taniyaram...

Qan damar indiyəcən
 o suitinin sallaq, iti
 büğlərindən...

EDİSON LAMPASI

Cənab Edison,
 yumsaq kreslonda syləş,
 özün fikirləş,
 təkəcə elə al-olvan işığı, sarı lampanımı
 ixтиra etmişik biz?
 Yox... yox, lap qədimlərdə
 zil qaranlığı, qatı zülməti
 şək-sübhəsiz,
 elə yənə biz ixтиra etmişik,
 yənə biz!

Dediklərimdən qorxduz, deyəsən...
 bəlkə, bir sıqıret tüstüldəsə?
 Təkəcə Təzəbəzardan aldıqlarını yox,
 ürəyinizi, yaxanızı qaldırıb
 küləyə "Yox!" deməyinizi, da,
 bəlkə, selləfən torbalarda
 biza hədiyyə edəsiz?

Icad etdiyiniz lampanın işığında
 sarı payız yarpaqlarının
 özüñə ev axtarmağınızı,
 millətin kirli corabırını,
 kaş ki, birecə dəfə görəydiz ...
 İnanın ki, deyərdiz:
 "Yeter!"

Və ixтиranızı
 ləğv edərdiz...

Darıxdız, deyəsən,
 bəlkə, bir azacıq keflənəsiz,
 min il sonra yenidən dirilsiz,
 gözəlçələrin danışığı xatirələrdə...
 qızların sinələri böyüüb bərkliyəndə?

Bəlkə,
 bütün duygularınızla incələsiz,

sübhələrinizi kəfənsiz dəfn edəsiz,
bir lampə da icad edəsiz...
Və, nəhayat ki, görə biləsiz
neçə mən
çar-naqar
evimə qayydıram...
Yorğunam. Ariğam.
Bir az hələ aiyğam...
Corabumin birini çıxarıram,
digerinə ol atanacaq,
min il vaxt keçir aradan...
Sanki yoxam...
yenidən garak doğsun məni
rəhmətlik anam...

Həə, belə yerdə adam darixar.
Bədənimdən tez,
boğazım götürüb özünü
qatarın altına atar!
Hələ kimənşər arxamca yalvaran:
"Eh, mənim yaşlı kalğayım,
soni damır mafiyəyə sancaqlaşdım,
Bakı küçəyində soni hey dalğalandırdım,
son bu külösələr hey danışdın,
sayıqladın,
getdin, qayıtmadın"...

Eh, cənab Edison, son burda
axı nəyi işçilərdən?
Həq bunu
bacardın?

MÜRDƏŞİR

Allah bizi sönmüş ulduzların,
dul baldızların
şərindən qorusun!
Qoy, bir gün kal Sabirabad qarpişlarına da
fatihə oxunsun...

Həm övladını, həm qılıncını sünnet edib,
ucu kosıks döñər biçağına çevirən,
Avropanı döñərciliyə gedən türkləri
garak Meksikaya qova
əvvəl almanın,
sonra italyanlar...
"Anadolü" lokantasında bir gün eşitdim -
"Bütün döñəçilər casusdurlar!
Daim kommunistləri güdüb, pusub,
satıblar!"

Türk "MİT"-inin
ancaq bu tacribasını götürdü,
Berlina, Münhenə köçürüdü,
döñər biçağının uzunluğunu daim ölçüdü
mədəni avropalılar...
Bakıda isə bütün bunlara tüptürdü
Məhəmməd Biriya kimi qəhrəmanlar...

Mürdəşir işləyirdi Bakıda
Məhəmməd Biriya -
Pişəvərinin şairi,
naziri...
Ha, Tazəpirdə lap axırdı
hami onun qəbuluna galırı -
- Əli, Vəli, Pirvəli...
Həttə yaxası qızıl düyməli
şair, dramaturq Şixəli
Qurbanov...
Ha...orda Biriya
yenə də nazirdi,
yenə nazirdi...

Özü də lüm-lüt qəbul edirdi o,
şikayəcilişləri...
Alırdı olna taxma çənələri,
deyirdi: "Bəli..."
deyirdi: "İnsan lütdü..."
xəyanət labüddü,
o "Zapı"lardan, "Moskvic" lərdən daim sızan
rəngsiz nöyütdü..."
Bir də gördün, son baxışını, ha,
siqaret kötүy kimi sümürdü,
Dedi: "Baxın, ölübüd
bədəniniz, təməniniz..."
Hamı Moskva mah tuman-köynəyiniz?
Axırımı dəfə geyinməyiniz,
kaşanlanməyiniz, bəzənib-düzənməyiniz
erməni dəlləşklərin yox, mənim boynuma..."
Deyirdi: "Qəddini ayma, düz uzan, sus,
day danışma,
sözü bir dəfə deyərlər axı adama!".

Döyürdü də hərdən
o, bu meyitləri!
çıxarırdı çürük dişlərini dibindən
çürük saitları, iyi samitları,
mədənin həzm etmədiyi biskvitləri...
Xüsusan, birinci katibləri
qəfil otuzdurardı masa arxasına,
qələm qoyardı barmaqları arasına,

MEHDİ HÜSEYNZADƏNİN SONU

Bu yaz...
 bu yaz mən heç kimi
 sevmədim...
 heç kimi...
 hətta 1 milyon reyxmarkalıq
 öz kəlləmi,
 mənən gőzölən gətirmiş bu xoş gecəni,
 "Mersedes"imin yan güzgüsündən gördükərimi.
 Neynim, daha sevmədim
 Anjelikamı da,
 Triyestin çirkab sularına
 itələdim...

Müxalifat qəzətlərinin
 manqal yelpiyinə yelçildiyini,
 silahdaşlarının xəyanətə meyilləndiyini,
 Mazelinin asayla öz şlyapısını düzəldiyi an
 gülləşəndiyini
 görüb

azcana gülümsədim...

Bu yaz mən heç kimi,
 hətta yaralarımı sarmış qoca həkimi,
 Anjelikaya soxusdurduğum yalançı
 həyat həkayətimi

sevmədim...

Üzərində "Axtarışdadır!" yazılımış
 şıklarıma
 öz qara kölgələrimlə birgə¹
 axır ki, tam bənzədim...
 Kimsəni day sevmədim...

Cəhənnəmə aid
 qanlı meyi - canlı meyi,
 dilçilərin aşkarlamadığı
 qalın samit,
 ince saat səsler,
 yad nəfəslər,
 işğanca otığına gedən
 uzun döhlizlər,
 yordu məni...

100 minlik ordu məni
 axtarır, tapa bilmir...
 Dünyanı partladıram,
 restoranlar, kinoteatrlar silkənlərin...
 Ancaq axırdı galib dırınır
 bu işlər bircə cümleyə -
 "Bu yaz mən heç kimi sevmədim..."

day bilmirəm harasına...
 Deyrədi: "Pişvarının ölüm hökmünü yaz
 bu kağıza!
 Güc verin dəə barmaqlarınıza!
 Yazdız? Şükür Allah rızasına!

Bax,
 mənən yox yalan, riya,
 Nə Stalinəm, nə da Beriya...
 Bax, təm məni, Biriyayam da mən,
 Biriya!!!
 Bu dünya dediyin də,
 beynindən silinsin birdəfələk,
 Sonya, Gulya kimi katibən.
 Basdı sona
 qobröstü daş kitabən...

Kağızdan olmur ha daş kitabələr...
 Olur katiblər,

katiblər...

Səni görüm "bron"la cəhənnəmə
 göndərəydiər
 bircə...

Zənnimca,
 bax bu gecə,
 ham mən - Məhəmməd Biriya,
 ham cəhənnəmə ezamiyət pulu verən buxalteriya
 halə də işlər,
 maas almışa gələr ora qara kölgələr,
 sənin kimilər...

Qanundu bu - daim həm zaman dəyişir,
 ham də Təzəpirdəki mürdəşir...
 Mürdəşir dəyişəndə,
 zaman da dəqiqləşir...

Növbə indi mənə gəlir...
 Biriyanın son məsləhəti
 beynimdə hey ssəsləri -
 "Bax haa, ölülər hərdən
 mürdəşirin barmağını dişləyir!"

Həə, özünüzü yüksədirin
 Bakıya təzə
 təbrizli mürdəşir gəlir!!!

Həəə...demək, indi mən gərək
 lap dərindən fikirləşim,
 Vasilislə, Anjelikayla
 çopur qayalara söykənim...
 Ləpələrin tərcüməsində,
 kölgələrin cütləşməsində,
 qara çəkmələrimin şər sıfətində
 indi hekayətimi eşidin...

Hə, məndə birləşmişdi
 həm İmam Mehdi, həm də İmam Hüseyn...
 hə, demişdi bunu mənə,
 bir madmuazel qadın-fröylen.
 Ancaq mən kimsəni sevməmişdim bu yaz...
 Demək, nə qədər hoqqabaz,
 kəndirbaz olsam da,
 öz qara əlcəyini atmışdı mənə
 həyatın özü...
 Triyestin küçələrindəki pişiklərin şeytan gözü...

Triyest qazanxanalarının boz tüstüsü,
 göyə qalxmağı bacarmır...
 SS-çilərin "Mersedes"i yolunu azır,
 bir an
 şəhərin ən əclaf mənzərələrini işıqlandırır...
 Axırda məni tapır...
 Gözlərim bir cümlə yazır-
 "Bu yaz mən heç kimi sevmədim, inan!.." "Gülləbaran başlayır bundan sonra, Anjelika,
 gülləbaran..."

